

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir da-ha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Bir qac sənədən bəri Qafqasiyadan ayrılaraq, məməliki-islamiyyədən tarixlərinin ən pərişan günlərini keçirməkdə olan İran ilə Osmanlıya səyahət etdim...

Son 4-5 il müddətində məzkar məmləkələrdə ələlümüm aləmi-islamda vaqe olan həvadis bittəb, Qafqasiya islamlarının da marağını cəlb etməkdən xali qalamazdı. Bu kərə məmləkətimə ovdətimdə böyük əhəmiyyətini nəzəri-

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

tanış olduq. Söhbətimizi Makedoniya məsələsinə nəql edincə bolqar zabiti etiraf etdi ki, "əsl həqiqət odur ki, türklər makedoniyalılara zərrə qədər zülm etməmişlərdir".

- O halda nədən Makedoniyanın məzələmələrini bəhanə edərək, "səlib" naminə hərb açdırınız? - deyə sorduqda:

- Bizi rahat buraxmadılar, gəldilər ağladılar, türk zülmündən ahü-fəqanlar etdilər. Biz

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ildə təntənə ilə qeyd edəcəyik. Sərəflə yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbə orqanlarında gedən məqalələrin kiçik bir qismını qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

rakesh, İran, Trablisqərb, en nəhayət, Balkanlar - bunlar, bütün bə fəlakətlər donmuş müfəkkirləri əritməzmi? İnkər etmək olmaz ki, zikr olunan islam məmləkətlərini təxbir edən etəlat və tədənni bir dərdi-müştərəkdir, ümum müsəlmanlarının hali böyledir. Hazirdakı islam mədəniyyəti hər yerdə və hər şərait təhtində Avropa mədəniyyəti-haziresilə üz-üzə gəlmişə, haman sinmiş və məglub olmuşdur.

Mühəribələr hər vaxt top və tüfəng vasitəsilə icra edilməyir. Bileks daima top və tüfəngli mühəribələr topsuz və tüfəngsiz mühəribələrdən sonra gəlirlər. Bu silahsız mühəribələr isə yalnız müxtəlif dövlətlər arasında deyil, bir yerdə olan müxtəlif millətlər arasında mövcuddur. Bir çox mədəni, iqtisadi və ictimai rəqabətlər, mübarizələr vardır ki, silahsız mühəribə adını almışlardır və silahlı mühəribədən daha mühümdür. Bu kimi rəqabətlərdə də həmişə sağlam təsirlər və mürəbbi ünsürlərə malik mədəni amillər vasitəsilə tərbiyə olunan millətlər müvəffəq oluyorlar. Bir millətin möğlülüyü səbəblərini ancaq onun maddi xətalarda görəməlidir. Maddi səhvlər və gözə görünən xətalarda bərabər mənəvi nöqsanlar və gözə görünməyən illətləri də axtarmalıdır. Nə kimi mənəvi nöqsanlar nəticəsində İran bugünkü viranlığa üz qoymuş, Afrika islam hakimiyyətindən çıxmış və osmanlılar Avropadan qovulmuşlarsa, haman mənəvi illətlər, şübhəsiz, başqa müsəlmanların da mədəniyyət və maarif babalarında göstərdikləri etəlat və inhitatlarında mövcuddur. Onları məglub etdiren mənəvi səbəblər özge müsəlmanları da mədəniyyət və iqtisadca digər millətlərdən geri qoymuşdur. Binaən əleyh islam məmləkətlərində və bununla bərabər hər nə denirsə-denilsin Balkan mühəribəsinin hər kəsə təsiri inkar olunmaz.

İngilablardan, zələzlələr kimi böyük vəqiqələr hələ beynəlmilə mühəribələrin bütün əlem üzərindəki tesiri vazehatdır. Binaən əleyh Balkan mühəribəsinin də ələmşümul təsire malik olduğu bədihidir. Hələ məglublarla türk və müsəlman olmalarına görə möğlülüyü mənəvi səbəblərini arayıb-araşdırmaq ictimai bir vəzifədir, zənn edirəm.

Rusiya xəritəsində daxil olan millətlərin, beynəlmilə Rusiya ailəsində mühüm və faydalı bir ünsür təşkil edə bilmələri Rusiya dövlətinin mənəfe-i-aliyesi iqtizasındadır. Bunu əqli-selim sahibi ruslar da təsdiq etməkdəirlər.

Burası yaxşıca anlaşılmalıdır ki, Balkan mühəribəsində məglub olan yalnız fransızların iddiasında alman əsuli-hərb ilə Krupp topları və xainlərin xəyanət və ihanət ilə Əhməd Muxtar Paşa kabinetinin 120.000 əskəri mühəribə qabağınca mürəxxəs etməsi, yaxud etilafçıların söylediyi kimi "İttihad və tərəqqi" firqəsinin bütün Avropaya meydan oxuması və yaxud Qafqasiya müsəlmanlarının təsəvvür elədikləri kimi osmanlılara məxsus bəzi nöqsanlıqlar və nəzərə gələn bir çox siyasi və əskəri xətalardır. Bu da mədəniyyəti-islamiyənin hazırladığı şəkildir. Tarixin unudulmuş səhifələrini varaqlamağa nə hacət, daha bükülməmiş olan vərəqlərinə baxınız: istə Mə-

Burasi yaxşıca anlaşılmalıdır ki, Balkan mühəribəsində məglub olan yalnız fransızların iddiasında alman əsuli-hərb ilə Krupp topları və xainlərin xəyanət və ihanət ilə Əhməd Muxtar Paşa kabinetinin 120.000 əskəri mühəribə qabağınca mürəxxəs etməsi, yaxud etilafçıların söylediyi kimi "İttihad və tərəqqi" firqəsinin bütün Avropaya meydan oxuması və yaxud Qafqasiya müsəlmanlarının təsəvvür elədikləri kimi osmanlılara məxsus bəzi nöqsanlıqlar və nəzərə gələn bir çox siyasi və əskəri xətalardır. Bu da mədəniyyəti-islamiyənin hazırladığı şəkildir. Tarixin unudulmuş səhifələrini varaqlamağa nə hacət, daha bükülməmiş olan vərəqlərinə baxınız: istə Mə-

Burasi yaxşıca anlaşılmalıdır ki, Balkan mühəribəsində məglub olan yalnız fransızların iddiasında alman əsuli-hərb ilə Krupp topları və xainlərin xəyanət və ihanət ilə Əhməd Muxtar Paşa kabinetinin 120.000 əskəri mühəribə qabağınca mürəxxəs etməsi, yaxud etilafçıların söylediyi kimi "İttihad və tərəqqi" firqəsinin bütün Avropaya meydan oxuması və yaxud Qafqasiya müsəlmanlarının təsəvvür elədikləri kimi osmanlılara məxsus bəzi nöqsanlıqlar və nəzərə gələn bir çox siyasi və əskəri xətalardır. Bu da mədəniyyəti-islamiyənin hazırladığı şəkildir. Tarixin unudulmuş səhifələrini varaqlamağa nə hacət, daha bükülməmiş olan vərəqlərinə baxınız: istə Mə-

Burasi yaxşıca anlaşılmalıdır ki, Balkan mühəribəsində məglub olan yalnız fransızların iddiasında alman əsuli-hərb ilə Krupp topları və xainlərin xəyanət və ihanət ilə Əhməd Muxtar Paşa kabinetinin 120.000 əskəri mühəribə qabağınca mürəxxəs etməsi, yaxud etilafçıların söylediyi kimi "İttihad və tərəqqi" firqəsinin bütün Avropaya meydan oxuması və yaxud Qafqasiya müsəlmanlarının təsəvvür elədikləri kimi osmanlılara məxsus bəzi nöqsanlıqlar və nəzərə gələn bir çox siyasi və əskəri xətalardır. Bu da mədəniyyəti-islamiyənin hazırladığı şəkildir. Tarixin unudulmuş səhifələrini varaqlamaşa nə hacət, daha bükülməmiş olan vərəqlərinə baxınız: istə Mə-

Burasi yaxşıca anlaşılmalıdır ki, Balkan mühəribəsində məglub olan yalnız fransızların iddiasında alman əsuli-hərb ilə Krupp topları və xainlərin xəyanət və ihanət ilə Əhməd Muxtar Paşa kabinetinin 120.000 əskəri mühəribə qabağınca mürəxxəs etməsi, yaxud etilafçıların söylediyi kimi "İttihad və tərəqqi" firqəsinin bütün Avropaya meydan oxuması və yaxud Qafqasiya müsəlmanlarının təsəvvür elədikləri kimi osmanlılara məxsus bəzi nöqsanlıqlar və nəzərə gələn bir çox siyasi və əskəri xətalardır. Bu da mədəniyyəti-islamiyənin hazırladığı şəkildir. Tarixin unudulmuş səhifələrini varaqlamaşa nə hacət, daha bükülməmiş olan vərəqlərinə baxınız: istə Mə-

Burasi yaxşıca anlaşılmalıdır ki, Balkan mühəribəsində məglub olan yalnız fransızların iddiasında alman əsuli-hərb ilə Krupp topları və xainlərin xəyanət və ihanət ilə Əhməd Muxtar Paşa kabinetinin 120.000 əskəri mühəribə qabağınca mürəxxəs etməsi, yaxud etilafçıların söylediyi kimi "İttihad və tərəqqi" firqəsinin bütün Avropaya meydan oxuması və yaxud Qafqasiya müsəlmanlarının təsəvvür elədikləri kimi osmanlılara məxsus bəzi nöqsanlıqlar və nəzərə gələn bir çox siyasi və əskəri xətalardır. Bu da mədəniyyəti-islamiyənin hazırladığı şəkildir. Tarixin unudulmuş səhifələrini varaqlamaşa nə hacət, daha bükülməmiş olan vərəqlərinə baxınız: istə Mə-

etibarə alaraq, bu xüsusda möhtərəm qarelərə bəzi hesbi-hallarda bulunmaq istədim.

Tarix bir çox məsələləri çoxdan bəri bir araya yığıb və kamali-surətlə hell olunmalarını istiyordu. O məsələlər ki, qonşu millətlər onları çoxdan bəri həll etmiş və irəlilərə getmişlərdir.

Gərək iranlılar və gərək türklər də məzəkur məsələləri həll etməkistədilər. Çünkü başqa çərə qalmamışdı. İstə çalışıdlar, vuruşdular, yıldırlar, yandırlılar, öldürlər, öldürdürlər. Fəqət, heyhat müvəffəq ola bilmədi. Təbii saf vətən fikri, millət mənəfəti ilə çalışıclarla bərabər saf şəxsi qərəzlər və xəsis ehtiraslarına məglub olanlar da var idi. Bəlkə, bu ikinci bir az həddindən fəzle idi də. Arada təbii olan rəy ixtilafları, içtihad qovşaları da çox deyildi. Fəqət yene kamali-təəssüfle qeyd edilməlidir (zətən buna ehtiyac da qalmamışdır) ki, bütün bu səyələr və bütün bu cəhdələr nəticəsiz qaldı, müvəffəqiyyətsizliklə qurtardı. Müvəffəqiyyətsizliklə biri digerinin ardından gəldi, nehayət, bütün bunlar müsif neticəsi bəlli olun Balkan mühəribəsilə taclandı.

Balkan mühəribəsi... buna bolqar kralı Ferdinand "Səlibin hilala qarşı hərbi" adını vermişdi. Şövinist və mütəəssib mühərrirlərdən bir çoxu da bunu "din" ilə "din" mübarizəsi və bir dinin digər din üzərində qələbəsi şəklində təfsir etdilər. Bu kimi təfsirlərə və təfsirdən ziyanət, təhrik və təftində mətbuatın liberal adlanan məlum qismi de iştirak elədi. Halbuki məsələ meydanda idi. Mübarizə həyat qovşası idi. Kiçik Balkan dövlətləri böyümək ehtirasında idilər. Türkələri hər nə suretlə olsa da, Avropadan qovmaq isteyirlərdi. Çünkü tamahları rahat qoymuyordu. Din sözü yalmaz əldə gözəl bir vəsilə idi. Qəzətələri təqib edənlərə, azadlıq naminə elani-hərb olunan Makedoniyanın bu gün nə surətlə öz azadədiciləri əleyhində olduğu aşkardır.

Makedoniyalılar indi "onlar üçün qan töken" bolqar, serb və yunan əlindən dad çəkiyor və sərahətlə bağırıyorlar ki:

"Ki əz cəngali qorgəm dər rübüdi
Çu didəm aqibət qorgəm to bud!"*

Qırxəlisa, Lulə-Burqas mühəribələrində iştirak edən və Bulaburda yaralanan bir bolqar zabiti-əfsərilə yolda gəliyorkən vəqonda

ibrət günləri

M.Ə.
"İqbal", № 377, 5 iyun 1913

Müsif -təəssüf doğuran

Təftin - fitnə salma

* Məni canavarın cəngindən qurtardın, sonra mən anladım ki, mənim canavarım sən imişsin -red.

Vahi - uydurma

Mürekkəs - tərxis, azad etmə

İllət - xəstelik

Bəsti-məqal - söhbət açmaq

İhmal etmək - əhəmiyyətsiz yanaşmaq